



Məmməd Əmin Rəsulzadə (1884-1955) Azərbaycanda mili-azadlıq və inqilab hərəkatının ən görkəmli nümayəndələrindən biridir. Məmməd Əmin Rəsulzadə əvvəllər sosial-demokratlar ilə birlikdə çar rejimini və koloniya siyasetinə qarşı çıxış edirdi.

Bu məqsədin həyata keçirilməsi üçün o, Türkiyədə fəal antibolşevik mübarizəsinə baxlayır və öz məqalələrində bolşeviklərin Azərbaycanda apardıqları siyaseti tənqid edir.

Sovet İttifaqının Atatürk hakimiyətinə təzyiqlərindən sonra Məmməd Əmin Rəsulzadə Musavat Partiyasının aktivistləri ilə birlikdə (1931) marşal Pilsudskiinin himayəsi ilə siyasi siğınacaq alaraq Polşaya köçürlər. Onlar marşal Pilsudskiinin himayəsi ilə fəaliyyətlərini bərpa edirlər və "Promotey" camiiyyəti yaradaraq nəşrlərini buraxırlar.

Polşada olduğu illerdə Məmməd Əmin Rəsulzadə Polşa hakimiyyətində məsləhətçi işləyir. O, ayda 3 dəfə çıxan "İstiqlal" qəzetinin (1932-1938) və "Qurtuluş" (1934-1938) jurnalının redaktoru idi. "İstiqlal" qəzeti (1932-1938) və "Qurtuluş" (1934-1938) jurnalı Almaniyada nəşr edilirdi.

Məmməd Əmin Rosulzadənin Almaniya ilə əlaqələri onun tərcüməyin halında, siyasi fealiyyətyatndə xüsusiyyət turdu. Almaniyada Məmməd Əmin Rosulzadə vətənini sovet hakimiyyətindən azad etməye çox ümidiş basleyirdi. O, Polşada yaşa-qara dünənda gedən hadisələri yarayırdı. Polşa almanın tərəfindən zəbt edildikdən sonra Məmməd Əmin Rosulzadə özünün içtimai-siyası və ədəbi fealiyyətini dayışorak Ruminiyaya köçür.

fealiyyətinin alman dövrü müharibə  
şəraitində yaşayış, həkimiyətin daim  
ona sovet həkimiyətindən qarşı müba-  
rizədə istifadə ediləsi bir şəxs kimi  
baxmaları nöqtəyi-nəzərindən demək  
olar ki, "ən gərgin" və "hayecənlidir".  
Məmməd Əmin Rəsulzadə özü fasist  
fealiyyətinin Şərqdə açıq xarakterini  
görürdü. Məmməd Əmin Rəsulzadə<sup>1</sup>  
dünyanın əla almış məqsədli bir-bir-  
ilə qarşılaşan totalitar rejimlərin heç  
birinə böyük fərqlər qoymurdu. O, əsir-  
likdə və təbligat noticəsində "Azərbaycan  
legionunda" olan azərbaycanlı-  
ların vəziyyətini yaxşılaşdırmaq  
isteyirdi.

Bu əsirlər iki dövlətin əsirinə çevrilmişdi, cünti sovet hakimiyyəti Stalinin əmrinə əsasən əsirlikdə olanlara heç bir hüquq vermirdi və onları müdafiə etmirdi. Hitler və onun komandası isə əsirləri gülə qabağına vermək məqsədilə 3 milyon nəfərdən ibarət legion təşkilatı hazırlamışdı. Bir tərəfdən bu Məmməd Əmin Resulzadənin narahat edirdi, digər tərəfdən o azərbaycanlıların bir yera yığılmaqlarını, onların veziyətinin yaxşılaşdırılması işinin aparılmasının asanlaşdırıldığını fikirlərəndi. Söhbət əsirləri acılıq və ölümündən qartmaqdandı.

Hərbi hissələrdə olan azərbaycanlı legionerlərin sayı 70 mindən çox idi. Onlara rəhbərliyi Abbas bəy, Ata Əlibəyov, Fətəli bəy Dündənginski və Fuad Əmirov edirdi. Nəriman Yaqublu yazırkı ki, Fətəli bəy Dündənginski Moskva Hərbi Akademiyasının məzunu idi və o özü almanlara təslim olaraq, azərbaycanlı asirlərdən legion düzəltməyi təklif etmişdir. İlk dəfə onun təklifinə etibarsızlıqla baxıldılar.

Məmməd Əmin Rəsulzadəni Fətəli bəy Dündənginski ilə yaxınlaşdırıran vətənləri Azərbaycanı müstəqil, azad görmələri idi. Bu iki şəxsin belə aktiv işləmələrinin səbəbi onların fikirlərinin üst-üstə düşməsi idi.

Məmməd Əmin Rəsulzadənin komitənin 1 qurultayı keçirildi. Bu

## Azərbaycanlıların

Mədəni-maarif - 10.2006

## **Almaniyada müasir hayatı**

qurultayda Məmməd Əmin Rəsulzadə Hitlerin silahdaşı Rozenberqin "müharibə bittidkən sonra Azərbaycan Berlinləndə idarə olunan Reynix həkimiyəti altında olacaq" fikriనə görə tənqid etmişdir.

dinc əhaliyin qarşı sərt davranışları  
məhkəmələrin qərarları ilə  
şəhərindərlər.

SSRL-i dağıldan sonra, konf  
nist ideologiyası iflasa uğradığı  
legionerin işinə cəmiyyətdə yan-

Diger tərəfdən Məmməd Əmin Rəsulzadə azərbaycanlı legionlarından öz adızlı uğrunda mübarizə aparan dövlətlərdə Polşada, Yuqoslaviyada, Çexoslovakiyada istifadə etmək fikri irəli sürdü, cünki onları özlerine gərsi döyüsdürmək düzgün olmazdı.

O bu fikirlerini azerbaycanlı legionerlerinin karşısında söylemişdir, bu da onu qoxmazlığını və bu sözleri Hitlerə çatdırıldıqları halda öz həyatın risk altına qoymduğunu göstərir. Führerin emri ilə 1943-cü ilde Məmməd Əmin Rəsulzadə Almaniyadan qovuldu. Mühərribədən sonra Almaniyada qalan Məmməd Əmin Rəsulzadə eśirlikdə olan hemvətanlarını xilas etməyə çalışırdı.

Evlərinə qayıdarkən onları Sibir düsərgələrinin gözlədiyindən xəberləri yox idi. Bu günlərdə o Azərbaycan Demokratik Birliyi yaradır ve hem-vətənlərini daha da diqqəti olmağa, onların hüquqlarının Sovet Ittifaqının tərəfindən reabilitasiyasına imkan verməməye çağırırdı.

Məmməd Əmin Rəsulzadənin bu fealiyyətinin neticəsindən və "Türk-İslam-Azərbaycan" cəmiyyətinin köməkliyi ilə bir çox Azərbaycan hərbi asırıcıları Türkiyəye getmək imkanı qazandılar. Almaniyaya gölmiş Misir şahindən Məmməd Əmin Rəsulzadə hemvətənlərinə kömək etməyi xahiş etmişdir və o vətəninə qaydırınen özü ilə 600 azerbaycanlı eğitürmüştür.

Azerbaycan müstəqillik eldə edənə kimi herbi əşirlər qarşı fikir birməliliyi dəyildir. Mührəbə illərində sovet hakimiyətini herbi əşirlər bir satqın kimi maraqlanmadırdı, hətta əşirlilikdən qaçaraq İtaliyada, Fransada və s. ölkələrdə döyüşənlənə üzərində Sovet İttifaqı tərəfindən yaradılmış xüsusi düşərgələrdə "temizlənmə" işi aparılırdı.

Vətənə xainlikdə günahlandırılan legioner Sovet İttifaqının ərazisində vətəninə qayidanda vəziyyəti çox pis olurdu. Onları repressiyaya məruz qoyurdular, zəbt edilmiş ərazilərdə

dinc əhaliyə qarşı sərt davranışları isə məhkəmələrin qərarları ilə gül-lələyirdilər.

SSRİ-i dağıldan sonra, kommunist ideolojisi iflasa uğradığı vaxt legionerin işinə comiyeydə yaranan antikomünist prizmsindən baxılan illerde, onlara münasibat dəyişməyə başladı. Onların çoxu mətbuat səhi-felərindən televiziyyada çıxış edərək, faşistlərin zəbt cəddikləri ərazidə olmuşməkdən ötrü general Vlasovun yaratdığı (Gürcü, azərbaycan və s. "milli" legionlar) "Rus Azadlıq Ordusu" legionunda məcburi legioner olduqlarını söyləyirdilər. Legionerlərin çoxunun sağ qalmaqdan ötrü şəraitin qurbanı olduqlarını hesab etmək olar. Ancaq onların içarısında öz üzərində müxtəliif repressiyaları görmüş, sosialist quruluşunun heqiqi sinfi düşmənləri de var idi. Daha çox izləndən legioner ittisafına və rəhbərlərinə Sovet hakimiyətyinə ideoloji baxımdan eks olanlar aid edildi. Odur ki, ele bu qrupa aid legioner-

Pavloqradda və s. Onun qulluq etdiyi hissə esir düşdü və Əzim Nəsibov döyük yoldaşları ilə birlikdə Almaniya Frankfurt şəhərinə harbi eşirər üçün döşergaya göndərildi. O günləri yada salan Əzim Nəsibov, onların sağ qalmalarına görə Məmməd Əmin Rəsulzadəyə və onun hemfigirinə öz minnətdarlığını bildirirdi. O danişirdi ki, bir gün eşirələr qarşısında çıxış etmək üçün 17-18 türk döşergəyə gəlmışdı. Çıxış edənlərdən biri Məmməd Əmin Rəsulzadə idi. O deyirdi ki, Sovet İttifaqı öz eşirlerindən və Xalqlararası Qırımızı Xaç Comiyətinin xətti ilə eşirələrin dəyişidilmişindən imtiyad edir. Məmməd Əmin Rəsulzadə qeyd etdi ki, əsirliyin ağır yükü bizim üzərimizə düşür, odur ki, o alman rəhbərliyi ilə əlaqəyə girib və qərara alıb ki, vətanın azadlığı uğrunda döyməkdən ötrü azərbaycanlılarından ibarət Milli Ordunun

lər müharibə bitdikdən sonra da sovet kəşfiyyat orqanları tərəfindən repressiya edilmişdilər və heç vaxt reabilitasiya edilməmişdilər.

Milli müstəqilliyə və ölkənin suverenliyinə diqqətin artırdığı səraidən baş xəslərin fealiyyəti, hayatı, onların iştirak etdikləri hadisələr, onlara bağlı bütün hadisələr tarixçilərin, jurnalistlərin maraşına səbəb olmuşdur. Buna qədər onlar haqqında bütün məlumatla senzura altında qadağan olmuşdur.

Azərbaycan mətbuatı vaxtaşırı "legionerlər" mövzusuna qayıdır, məhərabının qurbani olmuş və son-

Zabitlər əvvəl onlara pis münasibət bəsləyirdi, sonra isə alman ordusu məğlubiyyətə uğradığından onları planı ümumiyyətlə baş tutmadı. Mühəribə bitdi, o evinə qayğıdaq ailə qurdur. O hamisə DTK-nın nəzarətində aldı. Onu hər gün saat 10-də rayonu çağırırdılar və axşam saat 2-3-ə kimi yarıac saxlayırdılar. Əzim Nəsibovun bu əzəbləri 1948-ci il kamış davam etdi və sonra onu tutub 25 il həbs etdirildi.

Bu mövzu ilə əlaqəli emiqrasiyaların müxtəlif yollarını, tekrar olunma tələblərindən bəzi xarakterik hadisələr göstərkən.

Əzim Nəsibov (1920-ci ildə doğulub) məktəbdə oxuduğu günlərdən tarix ilə çox maraqlanırdı, odur ki məktəbi bitirdikdən sonra Gəncə şəhərində 2 illik müəllimlər institutuna daxil olur. Orduya çağrıldıqda artilleriya məktəbinə göndərilib və leytenant rütbəsi alaraq füzərət mühərabəsində iştirak edir. Faşist

anıyası ile müharibədə Əzim Nəsibov bir çox döyüslərdə iştirak etmişdir. Tiraspol atrafında, Bryansk, Omsk, Qoradra və s. Onun qulluq etdiyi 19. əsir döşdü və Əzim Nəsibov 1918-ci ildə yoldaşları ilə birlikdə Almanya'ya göç etmişdir. 1920-ci ildə Frankfurt şəhərinə hərbi əsirlər olaraq döşergaya göndərildi. O günləri salan Əzim Nəsibov, onların sağ malarına görə Məmməd Əmin Rəsulzadəyə və onun həmfikirlerinə minnətdarlığını bildirirdi. O danişməndi, ki, bir gün əsirlər qarşısında çıxış etdiklərindən üçün 17-18 türk döşergəyə gəlmişdir. Çıxış edənlərdən biri Məmməd Əmin Rəsulzadə idi. O deyirdi ki, "Şəhərin İttifaqı öz əsirlərindən və əsirlər arasında Qırmızı Xaç Cəmiyyətin xətti ile əsirlərin dəyişdirilməsi asındır imtina edir. Məmməd Əmin Rəsulzadə qeyd etdi ki, əsrliyin sonlarında bizimkini yubileyimizdən bəri, odur ki, əsirlər almanın rəhbərliyi ilə əlaqəyə girib, əsirlərə qorara alıb ki, votanın azadlığından döyüsməkdən ötrü azərbaycanlılardan ibarət Milli Ordunun əməkhanalarını yaratmışdır.

Özim Nəsibov dənmişdə ki, bir neçə  
saat sonra alman zabitlərinin rəhbər-  
altında 4-5 batalyon yaradıldı.  
İtlər avval onlara pis münasibət  
əyirdi, sonra isə alman ordusunu  
şəhəriyətə uğradığından onları  
ümümiyyətlə baş tutmadı.  
Şəhəri bitdi, o evinə qaydıraraq ailə-  
lu. O həmisi DTK-nin nəzarəti  
altı iddi. Onu hər gün saat 10-dan  
ona çağırıldılardı və axşam saat 2-3-ə  
təqribində yaradı saxlayırdılar. Özim  
Nəsibovun bu əzabları 1948-ci ilə kimin  
etdi və sonra onu tutub 25 il həbs  
əməniyətində saxladılar.

**Çingiz ABDULLAYEV.**  
*Alman-Azərbaycan  
cəmiyyətinin sədrini,  
texnika elmləri namizədi*

## Ədəbiyyat:

1. Məmməd Cəfərli, "Azərbaycan almanlarının taleyi və siyasi terroru". Bakı, 1998